

# Fransanı daha büyük iflas gözlwəyir

**2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror əməliyyatlarında Azərbaycan ərazisində erməni separatçılığına son qoyulması müasir tariximizin ən böyük hadisələridir.**

Bunlar həm de Azərbaycanın tarixin ən qüdrətli dövlətinə çevrilməsinin, inkişafının və yüksəlişinin təcəssümüdür. İndi Qarabağ başdan-başa quruculuq meydanına çevrilib. Yeni yaradılan dünya standartlarına uyğun yolları, körpüləri, su-elektrik stansiyalarını, yaşayış məhəllələrini, yerli memarlıq əslubunda ucaldılan yüksəkmərtəbəli binaları, ən nəhayət, qaćqın və köckünlərin öz dədə-baba yurdlarına qayıdışını özünə böyük dərd edən Fransa, daha doğrusu, onun prezidenti Emmanuel Makron hər vəchle Azərbaycanla münasibətləri korlamağa çalışır. Bütün Yelisey sarayı az qala ölkənin problemlərini bir kənaraya qoyaraq Ermənistəni və onun məsələlərini prioritet kimi götürüb. Afrikadakı keçmiş müstəmləkələrindən bərabərcasına qovulan Fransa daxili və xarici problemlərinin məngənəsində məhv və yuvarlana-yuvarlana Ermənistənin və erməni separatçılarının "qayğıları" ilə məşguldur. Fransa hakimiyətinin Azərbaycan əleyhinə apardığı yalan, böhtən kampaniyası nəinki ölkəmizdə, eləcə də hadisələrə düzgün yanaşan, reallıqları olduğu kimi qiymətləndirən

və dəyər verən digər dövlətlərdə də böyük ikrahı hissə doğurur.

Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirirək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlar atmasına indi Avropana da mənfi münasibətin şahidi olur. Amma bütün bunlardan fransızlar lazımi nəticə çıxarmırlar. Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətəşəmələr üçün geri çağırılması da bu ölkənin uğursuz siyasetinin təsdiqididir.

Xatırladaq ki, Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsində təşəbbüskar tərəf olmayıb. Əksinə, ikitorəflə əlaqələrdə qarşılıqlı etimadın möhkəmlənməsinə, münasibətlərin beynəlxalq hüquq normalarına uyğun, bir-birinin maraqlarına hörmət prinsipləri əsasında qurulmasına çalışır. Amma Paris tamamilə fərqli mövqə sərgileyir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacizadə də məsələyə bu fonda nəzər salaraq bildirir ki, məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müdətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-əşkar anti-Azərbaycan addımları hər kəsədə təəccüb doğurur: "Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Bu qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapı-

ları açıq saxlanılib. Fransa xüsusilə son 3 il yarımdə müddətdə atdığı addımlarla Azərbaycanla Ermənistən arasında suverenlik və ərazi bütövlüyünə əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib".

Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə qərəzli layihələrin təşəbbüskarı olması bu ölkənin biterəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübuta yetirib. Fransa Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşmasına zorbə vurur. Məhz Fransada hakim partyanın nümayəndələrinin təşəbbüsü ilə bu ölkənin parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxan keçmiş qondarma rejimi təriyani qərar və qətnamələr qəbul edilib. Bu müddət ərzində Fransa ərazisində mövcud azərbaycanofob mühitin nəticəsi olaraq radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki səfirliyinə qarşı özündə vandalizm və terror elementlərini ehtiva edən cinayət əməlləri tərətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azə-

baycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir. Eləcə də ağlasılmaz addım kimi XIX əsr görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının tərədməsi, hökumət tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbirin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə kampaniyasının tərkib hissələridir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və evsahibliyini hədəfə alan, çağrıları edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi də tam əsassızdır. Bununla yanaşı, Ermənistənən geniş şəkildə silahlannasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydınlaşdır. Cənubi Qafqaz regionunun tohluksızlıyi üçün təhdid tərətmış, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistən-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Ermənistənin işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olub.

Ümumiyyətlə, Fransanın Azərbaycanla bağlı atlığı bütün addımların mahiyyətinə, qəbul etdiyi qərarların məzmununa diqqət yetirdikdə, ölkəmizlə təzyiq və təhdid dili ilə danışmaq cəhdlərini görmək olar. Fransa Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışır və

Azərbaycanı bu məsələdə əsas maneə kim mi görür. Bu bir daha təsdiq edir ki, Fransanın son illərdə həyata keçirdiyi xarici siyaset kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunun xeyli dərəcədə zəifləməsinə səbəb olub. Fransanın riyakarlığı, əslində, özünü məhv edir.

Görünən odur ki, rəsmi Parisin xarici siyaset strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqları nəzərə alır. Paris bilməlidir ki, Azərbaycan tamamile müstəqil siyaset yürüdü, başqa ölkələrin diktəsi ilə oturub-durmur. Azərbaycanın qəbul etdiyi qərarlar yalnız rəsmi Parisin qərəzli siyasi bəyanatlarına və qərarlarına cavab mahiyyətində olub. Fransa nəzərə almalıdır ki, Azərbaycanın xarici siyasetinin ən vacib prinsipi münasibətlərin qarşılıqlı hörmət, bir-birinin fundamental xarakterli maraqlarını nəzərə almaq şərtiələ qurulmasıdır. Təəssüf ki, Fransa tamamilə fərqli yanaşma nümayiş etdirir. Reallıq odur ki, Fransanın xarici siyaseti Avropa dəyərlərinə hörməti və dövlətlərin daxili işinə qarışmamağı özündə ehtiva etməlidir. Parisin Azərbaycana qarşı qərəzli addımları heç bir nəticə vermir, verməyəcək də. Əksinə, mövcud siyasi vəziyyət Azərbaycanın xeyrinə formalıdır. Bunları nəzərə almasa, riyakarlıqlar burulğanında çabalayan Makronu və Fransanı daha böyük iflas gözləyir.

**Rəhman SALMANLI,  
"Azərbaycan"**